



İlham Əliyevin yürütdüyü siyasət tam reallığa əsaslanır

Regionlarda mükəmməl idarəetmə prinsipləri əsasında modern infrastruktur yaradılır

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına tutarlı cavab verib

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun, guya, "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çəşdirmə üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.

Çıxışına Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi "blokada" və ya "humanitar böhran" ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələf gətirmək üçün aparılan tərxiat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və

qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının södrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda Ermənistanın hərəkətləri övvələdən planlaşdırılmış siyasi riyakarlığın təcrübəsindən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çəşdirmə üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də, bu yaxınlarda - bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bezi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkəz Ermənistanın imtinası nəticəsində baş tutmadı.

Qeyd edilib ki, bir sıra intensiv məsləhətləşmələr və "məhkik diplomatiyası" söylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin özünəməxsusluğu nəzərdə tutulan işlərin paralel şəkildə reallaşdırılması və ölkənin heç bir regionunun bu yüksəliş axarından kənar qalmamasıdır.

Bu ərəfədə gündəm Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bir neçə rayonuna səfərləri ilə zəngin oldu. Dövlət rəhbərimiz Qazax, Şəmkir, Samux, Bərdə rayonlarında son aylarda görülməyən bir çox işlərlə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi. Bu səfərlər regionların inkişafı ilə bağlı sosial-iqtisadi proqramların uğurla davam etdirildiyini, həyata keçirilən hər bir layihənin Azərbaycan Prezidentinin şəxsi nə-

zarətində olduğunu, həmçinin ölkəmizin bölgələri arasındakı inkişaf proseslərinin paralel və davamlı şəkildə reallaşdırıldığını bir daha nümayiş etdirdi.

Regionların tarazlı inkişafı təmin olunur

Vətən müharibəsindəki zəfərimizdən sonra Azərbaycan dövləti azad yurdlarmızda - Qarabağda, Şərqi Zəngəzurdada genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirir. Artıq özəli-əbədi torpaqlarımıza böyük qayıdış proqramının icrasına başlanılıb. Keçmiş məcburi köçkünlərin bir qrupu illərin həsrətindən sonra öz doğma yerlərində ən müasir şəraitə malik yeni evlərə köçüb. Bu proses mərhələ-mərhələ aparılır.

Ermənistan dezinformasiya yaymaqla öz çirkin əməllərinə don geyindirməyə çalışır

Ermənistan Müdafiə Nazirliyi uğursuz tərxiatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur. Bunu AZƏRTAC-a polkovnik Anar Eyvazov Ermənistan Müdafiə Nazirliyinin yaydığı videomateriala münasibət bildirərkən deyib.

Qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqlarımızın köməyi ilə dərhal UAZ-390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Prezident İlham Əliyev vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb



Sərəncam 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşa tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur.

İlham Əliyev Qax rayonunda avtomobil yolunun tikintisinə 4,9 milyon manat vəsait ayırıb

Avtomobil yolu iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirəcək

Azərbaycandakı diplomatik korpus üzvləri Ağdama səfər ediblər

Səfərə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi qatılıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verib.

Bildirib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib.

Məlumat verilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülməli iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir.

Daha 65 laçının yurd həsrəti sona çatıb

Hər ötən gün gözəlləşən Laçın diyarı doğma sakinlərini qarşılamğa davam edir. Avqustun 16-da Böyük qayıdışın Laçına 12-ci köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 65 nəfər laçınlının yurd həsrəti sona çatıb.

Kəlbəcərdə dövlət sərhədimizi pozan erməni tərxiat-diversiya qrupuna qarşı cinayət işi başlanıb

Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin tərxiat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Fransanın ənənəvi davranışı

Rəsmi Paris Cənubi Qafqazda mənfur təcübəsini tətbiq etməyə çalışır

Ermənipərəst mövqe və çıxışlar, ədalətsiz və yalan bəyanatlar, eləcə də xarici güclər tərəfindən "Ermənistan ordusu"nun arsenalına yığılan silah-sursatlar Azərbaycanı qətiyyətlə narahat etmir. Ölkəmizin bugünkü inkişaf sürəti, dövlət-xalq-ordu birliyinin möhkəmliyi, öz lideri ətrafında sıx birləşmiş xalqımızın iradə və qətiyyəti belə cılız faktlarla fəvqündə dayanır.

XİN: "Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən tərxiatçı addımlardan çəkinməyə çağırırıq"

Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi tərxiatları davam etdirməsinə manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Ermənistan qarşıdurma vəziyyəti yaradır

Avropa İttifaqının missiyası isə hayların tərxiatlarına dəstək verir

Avropa İttifaqının mülki missiyasının ermənilərin müharibə hazırlıqları ilə bağlı həqiqətləri inkar etməsi və onların bu tərxiatlarla iştirakını təsdiqləyir. Ermənistan isə unudur ki, cəmi 44 günə diz çöküb yalvardıqları Azərbaycan indi 2020-ci ildəkindən daha güclüdür. İstənilən tərxiatda, silahlı qarşıdurmada Azərbaycan Ordusu öz sözünü demək gücündədir.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərar alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204; № 4, maddə 466; Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli və 30 may tarixli 890-VIQD nömrəli qanunları aşağıdakı dəyişikliklər edilsin:

- 38.1-ci maddənin ikinci cümləsinə "qeyri-hökumət təşkilatları haqqında" sözlərindən əvvəl "siyasi partiyalar haqqında," sözləri əlavə edilsin.
- 54.2-ci maddənin birinci cümləsinə "162-1," rəqəmlərindən sonra "184.4, 184.5, 184.8," rəqəmləri əlavə edilsin.
- 184-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 980-VIQD nömrəli Qanununun təbiiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə"

2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 980-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanununun təbiiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 184.6-cı və 184.9-cu maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 - Həmin Məcəllənin 184.6-cı və 184.9-cu maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 - "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 980-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
 - "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259,

"Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması"

184.1. Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

184.2. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiya üzvü qəbul edilməsinə görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.4. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilinə və ya işində iştirakı görə -

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.5. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

184.6. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

184.7. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə -

inzibati xəta nəticəsində vurulmuş ziyanın (öldürülmüş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

184.8. Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.9. Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq itifaqlarına üzvlüyə daxil olmaları barədə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

184.10. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.11. Siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsəndən "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdən (dəyər) artıq üzvlük haqqının və ya ianənin qəbul edilməsinə görə -

inzibati xətanın bilavasitə obyektinə olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə mübadilə edilməklə onun məbləğinin (dəyərini) səksən faizindən yüz faizədək məbləğdə cərimə edilir.

184.12. Siyasi partiyanın Azərbaycan Respublikasının hüddüdlərindən kənarında istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.13. Siyasi partiyanın "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla qəbul etdiyi ianənin həmin Qanunla müəyyən edilmiş müddətdə geri qaytarılmamasına, bu mümkün olmadıq halda isə onu dövlət büdcəsinə köçürməsinə görə - inzibati xətanın bilavasitə obyektinə olmuş ianə məbləğinin altmış faizindən səksən faizədək məbləğdə cərimə edilir.

184.14. Siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni verməmiş şəxslər, həmçinin "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa görə ianə hesab olunan maddi yardımlar barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.15. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.16. Bu Məcəllənin 184.6- və 184.9-cu maddələrində nəzərdə tutulmuş xətalərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

184.17. Bu Məcəllənin 184.1- 184.5, 184.8, 184.10, 184.12, 184.14 və 184.15-ci maddələrində nəzərdə tutulmuş xətalərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir."

4. 465-ci maddənin dispozisiyasından "və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına" sözləri çıxarılın.

5. 466-cı maddə üzrə:

- 466.1-ci maddənin dispozisiyasından "siyasi partiya və ya" sözləri çıxarılın;
- 466.2-ci maddənin dispozisiyasından "siyasi partiya və ya" sözləri çıxarılın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2023-cü il

Azərbaycan Respublikası

vətəndaşlarının 2023-cü il

oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə kompleksləşdirmək məqsədilə **qərara alıram**:

- 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaş tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan məhəl qalmıyan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılın.
- "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılın.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrasını üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2023-cü il

Qax rayonunun Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.7-ci yarımbölmədə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2023-cü il

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov avqustun 16-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan şəhər və rayonlarından olan vətəndaşlarla görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlət xidmətinin Mətbuat mərkəzindən məlumat verilib. Görüşdə 20 vətəndaşın müraciətini dinləyib, Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpə olunma, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteran adı və vəsiqəsinin verilməsi və sair məsələlərə bağlı müraciət ediblər.

SHXÇDX-nin rəisi Mürsəl İbrahimov görüşdə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir hissəsi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görüş Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin iyulunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Vətəndaşların bölgələrdə qəbul edilməsi müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Azərbaycandakı diplomatik korpus üzvləri Ağdama səfər ediblər



Azərbaycanda akkreditə olunan diplomatik korpus üzvləri və hərbi nümayəndələr avqustun 16-da Ağdama səfər ediblər. Səfərə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi qatılıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açılma barədə yerində məlumatlandırılıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verib.

Bildirib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan demir yolu xətti də inşa edilib.

Məlumat verilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülməli iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir. Azərbaycan Ermənistan istiqamətində də demir və avtomobil yolları çəkir. Bu, onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Azərbaycan Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə yanaşı, nəqliyyat imkanları baxımından daha sərfəlidir. Yol həmçinin yülkərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrastruktur sistemində çıxışını təmin edir.

Qonaqlara məlumat verilib ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndiyə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən, bundan 24 saat sonra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin Azərbaycan bu yoldan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton sədlər quraşdırmağa başladılar. Daha sonra isə ermənilər Azərbaycanı guya yolları bağlamaqla ittiham etməyə başladılar. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda bildirdi ki, Ermənistan yolları bloklayır, Azərbaycan isə avtomobil və demir yollarını açır.

Qeyd edilib ki, reinteqrasiyaya alternativ olmadığını hesab edən Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların hüquqlarını və öhdəliklərini öz Konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq, Qarabağda yaratdığı qondarma separatçı



rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda bu, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normalaşdırılmasına da mənfi təsir göstərir. Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ bu gün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunaçaq. İyirmi beş il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsi masa üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunaçaq. İyirmi beş il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsi masa üzərində qalmışdı.

Diqqətə çatdırılıb ki, müzakirələrə hər zaman açıq olan Azərbaycanın arqumentləri və mövqeyi hüquqi, siyasi, hətta mədəni baxımdan da kifayət qədər əsaslıdır. Ağdamda və Azərbaycanın digər şəhərlərində törədilmiş bu qədr dağınıqdan son-

ra Ermənistanın Azərbaycan xalqından və dövlətindən üzr istəmək əvəzinə, belə bir təbliğatla məşğul olması məsələnin mədəni tərəfinin önəmini ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normalaşdırılması prosesini dəstəkləyir. Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün onları iki dəfə - bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv yanaşmasını davam etdirərək bu dəvətlərdən imtina edib. Bütün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanla çatdırılmışdır. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normalaşdırılması prosesinə töhfə verən tərəflər - Avropa İttifaqı, Rusiya, ABŞ da danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli,



münasibətlərin normalaşdırılması prosesinə, danışıqlara dəstək verməlidirlər. Azərbaycan bu məsələlərin müzakirəsinin digər yerlərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Bu yol istənilən humanitar yükün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda ehtiyac duyulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər.

Sonra diplomatik korpus üzvləri və hərbi nümayəndələr Bərdə-Ağdam demir və avtomobil yollarının tikintisi işləri ilə tanış olublar.

Qonaqlara hər iki yolun layihəsi və tikintisi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturunu layihələrdən olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcı Bərdə

şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb. Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub.

Həmçinin bildirilib ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad olunmuş Ağdam şəhərində qədr inşa edilir. Yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Bərdə-Ağdam demir yolu xətti barədə xarici diplomatlara və hərbi nümayəndələrə məlumat verilməklə bildirilib ki, demir yolunun inşası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr ta-

rixi sərəncamına əsasən, "Azərbaycan Demir Yolları" QSC (ADY) tərəfindən yerinə yetirilir. Layihənin icrasına 2020-ci ildə başlanılıb. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, xəttin yan yollarla birlikdə uzunluğu 57,9 kilometr, o cümlədən ox üzrə uzunluğu 47,1 kilometrdir. Bu xəttin üzərində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Ümumiyyətlə, yol üzərində 130 mühəndis qurğusu, o cümlədən 3 körpü, 1 yolötürücü, 85 sürtürücü boru, 1 piyada üst keçidi və 33 ehtiyat keçidinin yaradılması nəzərdə tutulub. Bərdə-Ağdam demir yolu xəttinin layihələndirilməsi işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 70 faizi yerinə yetirilib. Xətt üzərində 56,9 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, mühəndis və digər qurğuların tikintisi başa çatdırılıb.

Daha sonra Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanışlıq olub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, Böyük qayıdış proqramına əsasən, 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kond tikiləcək.

Artıq şəhərdə Ağdam Konfrans Mərkəzi istifadəyə verilib, 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaq üzrədir. İlk yaşayış məhəlləsinin, "Ağdam Residence" yaşayış kompleksinin, "City Hotel Ağdam" mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, "Park Qarabağ" yaşayış kompleksinin tikintisi həyata keçirilir. Ağdam Cümə məscidində görülən bərpa-restavratsiya işləri yekunlaşmaq üzrədir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır. "Qafqazın Xirosimasi" kimi tanınan Ağdam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şərətilə qayıdışı təmin ediləcək.



İlham Əliyevin yürütdüyü siyasət tam reallığa əsaslanır

Regionlarda mükəmməl idarəetmə prinsipləri əsasında modern infrastruktur yaradılır

Əvvəli L-ci səh.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş məkanlarında həyata keçirdiyi bərpa-quruculuq işlərinin əhatə dairəsini təsvir etməkdən ötrü Qarabağın, Şərqi Zəngəzurun ərazisini dünyanın bu miqyasda uyğun hansısa ölkələri ilə müqayisə etmək olar. Azərbaycan dövləti bu qədər böyük bir ərazidə bütün infrastrukturunu başlanğıcdan qurur. Çünki təxminən 30 illik işğal dövründə erməni vandalları bu torpaqlarda daşı daş üstündə qoymayıblar. Ona görə də sosial infrastruktur təminatından tarixi-mədəniyyət abidələrinin bərpasına qədər, vətəndaşlarımız üçün hər cür şəraitə malik evlərin tikinti və təchizatından ərazinin təbii landşaftının nizama salınmasına kimi bütün işlər diqqətdən kənarda qalmadan aparılır.

Hazırda resursların mühüm bir qismi möhz Qarabağın, Şərqi Zəngəzurun dirçəlişinə yönəldiyindən belə təsəvvür yaranma bilirdi ki, digər regionlarımızda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasında müəyyən səhəmlər olur. Amma reallıq onu göstərir ki, əsla belə deyil. Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasına paralel olaraq Azərbaycanın digər regionlarında da inkişaf layihələri uğurla davam etdirilir. Bölgələrimizin tarazlı inkişafı təmin olunur.

Regionların inkişafı ilə bağlı görülmüş işlər hələ 2004-cü ildən Azərbaycanda başlanmış böyük bir mərhələ, ən yeni tariximizin möhtəşəm səhifəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən müəyyən edilmiş strateji inkişaf xəttinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı əsas prioritetlərdən elan edildi. 2004-cü ildən başlayaraq bu məqsədlə 4 ardıcıl proqram qəbul olundu. Hazırda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramı icra mərhələsindədir. Bu proqramlar arasında ölkəboyu geniş abadlıq-quruculuq tədbirləri həyata keçirilib.

Regionlarda özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafına tökan verən, əhalinin məşğulluq səviyyəsinə yüksəldən, işsizliyi, yoxsulluğu minimuma endirən çoxsaylı istehsal-emal müəssisələri yaradılıb. Mərkəzlə şəhərlər arasında tarazlı inkişafı təmin olunması yönündə çox mühüm nailiyyətlər əldə olunub. Bütün bu istiqamətdə işlər yene də davam etdirilməkdədir. Azərbaycan dövləti müasir çağırışlara uyğun şəkildə dayanıqlı inkişaf layihələrini yerinə yetirir. Yerlərdə biznesin inkişafına kömək göstərən, ölkə iqtisadiyyatına dəyər qatan layihələrin icrasına yardım olunur. Maliyyə resurslarının, zəruri infrastrukturun iş adamları üçün əlçatanlığı təmin edilir. Üç ucqar regionlarımızda da çökülən abad yollar, kommunikasiya xətləri, yaradılan şərait, biznes sahəsində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi yerlərdə inkişaf proseslərinə böyük tökan verir. Ölkənin iqtisadi həyatı öz məcrasında böyüməyə doğru irəliləyir. Azərbaycan Prezidentinin də böyan etdiyi kimi, bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Dövlət rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi strategiyamızın əsas hədəfi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması, onların həyatının rahatlaşması, paytaxtla bölgələr arasında həyat standartlarının eyniləşməsidir. Bir sözlə, Azərbaycanın heç bir guşəsi ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Ötən onilliklərdə özində qurulan infrastruktur daha da inkişaf etdirilir, yurd yerlərimizdə yeni sosial-iqtisadi dəyərlər yaradılır.



Yol mədəniyyətdir

Azərbaycan Prezidentinin bölgələrin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdə yol infrastrukturunun inkişafı mühüm yer tutur. Dövlət başçısının rayonlara budəfəki səfər proqramlarında da bu sahə xüsusi diqqətdə oldu. Prezident Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak etdi. Üç yaşayış məntəqəsini birləşdirən bu yol 14 mindən çox əhalinin rahat gediş-gəlişini təmin edib. Elə açılış mərasimi zamanı Prezident İlham Əliyev Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olundu. Ölkə rəhbəri Bakı-Qazax-Gürücütan ilə dövlət sərhadı avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak etdi. Son onilliklərdə respublikamızda genişmiqyaslı yol layihələrinin həyata keçirilməsi təsəvvürü deyil. Yol vətəndaşlarımızın rahatlığı və təhlükəsizliyi, bölgələrdə həyatın canlanması üçün ən ilkin infrastruktur təminatlarıdır. Rahat yollar regionlarımızda biznesi, sahibkarlığı inkişaf etdirir, bölgələrdə iqtisadi layihələrin gerçəkləşməsinə, istehsal olunan məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının böyük bazarlara çıxışına imkan yaradır.

Bu gün Azərbaycan dövləti elə ucqar bölgələrimizə, kəndlərimizə ən müasir standartlara uyğun yollar çəkir ki, sovet dövründə bu yerlərdə heç zaman beləsi olmayıb. Bu, müstəqilliyimizin bizə qazandırdığı imkanlardır, Azərbaycanın iqtisadi gücüdür. Çökülən yeni yollar ölkənin tranzit, logistika imkanlarını da qat-qat gücləndirir. Azərbaycan Prezidentinin Qazaxa səfəri zamanı açılışını etdiyi Bakı-Qazax-Gürücütan ilə dövlət sərhadı magistral avtomobil yolu buna nümunədir. Bu yol beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərəfdə Azərbaycanın genişləndirilməsi yerlərdə inkişaf proseslərinə böyük tökan verir. Ölkənin iqtisadi həyatı öz məcrasında böyüməyə doğru irəliləyir. Azərbaycan Prezidentinin də böyan etdiyi kimi, bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Dövlət rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi strategiyamızın əsas hədəfi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması, onların həyatının rahatlaşması, paytaxtla bölgələr arasında həyat standartlarının eyniləşməsidir. Bir sözlə, Azərbaycanın heç bir guşəsi ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Ötən onilliklərdə özində qurulan infrastruktur daha da inkişaf etdirilir, yurd yerlərimizdə yeni sosial-iqtisadi dəyərlər yaradılır.

Yol layihələri ilə yanaşı, Azərbaycan dövləti su təchizatı ilə bağlı tədbirləri də uğurla həyata keçirir. Çünki istənilən regionun inkişafından ötrü ən zəruri şərtlərdən biri möhz su təchizatıdır. Son onilliklərdə bu sahədə çox mühüm uğurlara imza atılır. Eləcə də sudan səmərəli istifadə, su təchizatı və kanalizasiya sistemlərinin ən müasir texnologiyaların tətbiqi

ilə bağlı lazımı tədbirlər görülür. Azərbaycan Prezidentinin səfəri zamanı Qazax şəhərinin yenilənmiş su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi də bu baxımdan xarakterik idi.

Özəl sektora dəstək

Azərbaycan dövlətinin həyata keçirdiyi infrastruktur layihələri bölgələrimizdə sahibkarlığı, biznesi gücləndirir. Əhalinin məşğulluğunda, maddi rifah halının yüksəlməsində çox mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən iş adamlarına dəmi dəstəyi, diqqət və qayğısı, onların fəaliyyətini asanlaşdıran qərarları ilə sahibkarların ən böyük hamisinə çevrilib. Azərbaycan Prezidenti rayonlara hər səfərində özəl biznes müəssisələrinə də baş çəkir, sahibkarların həyata keçirdikləri yeni layihələrlə tanış olur, iş adamlarının istəklərini və arzularını dinləyir, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün ardıcıl addımlar atır. Qazax səfəri zamanı da ölkə rəhbəri rayonda yeni yaradılmış "Venzana" Mebel Fabrikinin açılışında iştirak etdi. "Salıqlı" Mebel Fabrikinin tərkibində yaradılmış, istehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri 30 milyon manat olan bu yeni müəssisə il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir. Burada istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı da nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra "Salıqlı" fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq.

Ucqar bölgələrimizdə bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın regionlarında biznes fəaliyyəti üçün böyük imkanların olduğunu göstərir. Bu cür müəssisələr ölkəmizdə sonayenin inkişafına, daxili bazarın tələbatının ödənilməsinə, eyni zamanda ixrac üçün böyük potensialın formalaşmasına, qeyri-neft sektorunun şaxələndirilməsinə, əhalinin işlə təminatına müstəsna töhfələr verir. Pandemiyanın yenicə başa çatdığı, dünyada hökm sürən iqtisadi böhranın hələ aradan qalxmıdığı dövrdə ölkəmizin paytaxtdan uzaq bölgələrində belə yeni müəssisələrin fəaliyyətə başlaması həm də Azərbaycan dövlətinin biznes dəstəyinin, sonayə potensialının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin yüksək səmərəsini, uğurlu nəticəsini göstərir.

Vətəndaşlara sosial qayğı

Prezident İlham Əliyev respublikanın rayonlarına səfəri zamanı Dövlət

Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qərzdən kompleksində yaradılan şəraitlə də tanış oldu. Burada xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hətəröflü şərait yaradılıb. Dövlət rəhbərimiz "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilməsi silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi. Kompleksdə mövcud olan quruculuq əsası, maddi potensialın artırılmasına nə qədər həssaslıqla yanaşmasının oyanı təsdiqləyir. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra ölkəmizin müdafiə potensialı daha da güclənib. Müzəffər Ali Baş Komandan bu məsələyə davamlı strateji istiqamət kimi yanaşır və dövlətimizin hərbi qüdrəti üçün ardıcıl tədbirlər həyata keçirir.

Regionlarımızın inkişafı ilə bağlı ən mühüm istiqamətlərdən biri də yüksəkkeyfiyyətli təhsil və səhiyyə xidmətlərinin vətəndaşlarımız üçün əlçatanlığının təmin olunmasıdır. Bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara uyğun təhsil, səhiyyə müəssisələri yaradılır. Bu müəssisələrə peşəkar kadrların cəlbə üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Beləliklə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətində mərkəzlə əyalətlər arasındakı fərq ortadan qalxır. Azərbaycan Prezidentinin Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü təhsil orta məktəb-liseyin, eləcə də Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Samuxda inşa olunmuş Sərkər Kənd Uşaq Musiqi Məktəbinin yeni binasının açılışında iştirakı, Bərdədə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə tanışlığı dövlət rəhbərliyimizin gənc nəslin təlim-tərbiyəsinə, müasir dövrümüzün bilik və bacarıqlarına yiyələnməsinə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərir. Eyni yanaşmanın əhalinin keyfiyyətli tibb xidmətləri ilə təmin olunması üçün Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında da görürük. Burada yaradılan şərait bir daha göstərir ki, vətəndaşlarımızın hətəröflü tibbi xidmətlərin təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlamlıq yetişməsi istiqamətində icra edilən layihələr dövlət başçısının daim diqqət və nəzarətindədir.

Azərbaycan Prezidentinin Bərdədə səfəri zamanı Qarabağ Regional

DOST Mərkəzinin açılışında iştirakı da dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının, yüksək keyfiyyətinin, vətəndaş təminatının ölkə rəhbərimiz üçün nə qədər böyük önəm daşdığını nümayiş etdirir. Ən müasir xidmət standartları əsasında qurulub fəaliyyət göstərən bu cür mərkəzlər vətəndaşlarımızın dövlətimizə olan inam və güvənini daha da yüksəldir. İnsanların sosiallaşmasında, yeni təcrübələr əxz etməsində, maariflənməsində də çox mühüm rol oynayır.

Dəyərlərimizə həssaslıq nümunəsi

Prezident İlham Əliyevin rayonlara səfərlərinin ölkə ictimaiyyətində böyük rəğbət yaradan ən unudulmaz məqamlarından biri də Azərbaycan Prezidentinin Qazax Müəllimlər Seminariyasında ADA Universitetinin Qazax Mərkəzinə gətməsi, burada yaradılan şəraitlə tanışlığı oldu. Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Bu seminariyanın Azərbaycanın ictimai fikir tarixində müstəsna yeri və rolu var. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Fəridun bəy Köçərli, Səfərəli bəy Vəliyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitiriblər.

1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən yurduzuma köçürülməsini Fəridun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı 1918-ci il noyabrın 10-da baş tutub. Qazaxlı Məşədi İbrahim 17 otaqlı imarətini təmənənəsiz olaraq seminariyaya hədiyyə edib. Elə həmin vaxtdan da Fəridun bəy Köçərli ilə dostluğu başlayıb. Məşədi İbrahim ömrünün sonuna qədər kimsəsizlərə əl tutub və digər xeyriyyə işləri ilə məşğul olub.

Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında tapşırıq verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarının tərkibinə imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Fəridun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalanıb. ADA Universiteti seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanmış bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası və Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Qazax Müəllimlər Seminariyasının tarixi binasının 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilib.

Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyətəyönülmü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır.

Qazax Müəllimlər Seminariyası ilə bağlı həyata keçirilən layihə tarixi dəyərlərimizə sevginin, qayğının təəcəssümü, Azərbaycanın möhkəm təməllər, uğurlu ənənələr üzərində gələcəyə doğru inamla irəliləməsi deməkdir. Bu yol inkişaf və tərəqqi yoludur.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Yerli dərman preparatlarımız həm ucuz, həm də keyfiyyətli olacaq

"Diamed" peşəkar və yüksəkixtisaslı kadrlara qapı açacaq

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sahə olan əczaçılıq sonayesinin yaradılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirir və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır.

Ölkəmizdə isə dərman preparatları əsasən xaricdən idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu baxımdan həmin vəsaitin ölkədən çıxmasının qarşısını almaq, eləcə də Azərbaycana valyuta gətirmək üçün dərman istehsalı sahəsinin genişləndirilməsi olduqca vacib məsələlərdəndir. Təsəvvürü deyil ki, bu sahə də 2016-cı ildə Prezident İlham Əliyevin "İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlasın" sözlərindən sonra inkişaf etməyə başlamışdır.

Pirallahı Sənaye Parkı isə bu sözügedən sahənin köklü surətdə yaradılmasında atılan ilk addım oldu. Parkın rezidentləri olan "Diamed Co", "R-Pharm", "İFA", "Absheron Saffron Ltd", "Medtest" və "AzMedPlant" MMC-ləri öz profilinə uyğun istehsalatla məşğul olacaq



Azərbaycanın əczaçılıq sonayesinə böyük töhfə verməklə yanaşı, həm də Azərbaycanda dərman istehsalı üzrə təcrübə formalaşdırılır.

Məlumdur ki, Azərbaycan dünyada zəngin bitki örtüyünə malik ölkələrdəndir. Ölkəmizdə 4500-dən çox çiçəklili digər növlü bitkilər yayılıb. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa ölkələrinə nisbətən daha zəngindir. Ölkəmizdə 1500-ə qədər dərman bitkisi yetişir. Təsəvvürü ki, onlardan çoxu bozən kütləvi şəkildə ölkədən çıxarılır. Eyni zamanda ayı-ayrı bitkilər tərəfindən müəyyən yollarla toplanan bitkilər təkə xaricə aparılır, bozən də yerli səhərdə, zavodlarda qida və ya bioloji əlavə kimi istehsal edilərək satılır ki, bu da floraya çox böyük zərər vurur.

"Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor marağ göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz, demək olar ki, 100 faiz idxaldan asılıyıq". Bu sözləri də Prezident 2016-cı ildə deyib. Həm də təkə deməyib, eyni zamanda bu istiqamətdə qəti və ciddi tədbirlər görülməsi üçün bütün qüvvələrin səfərbərliyi alınmasına şərait yaradıb.

Bu gün Pirallahı Sənaye Parkı vaxtaşırı bəzi investorları, eləcə də artıq dünya bazarında dərman və əczaçılıq sonayesində sözünü demiş şirkətləri Azərbaycana dəvət edir, bircə iş görmək üçün danışıqlar aparır. Dərman istehsalı ilə bağlı şirkətlərə Pirallahı Sənaye Parkında heç bir məhdudiyyət qoyulmur. İstənilən farmasevtika məhsulunun istehsalı bəyənilir, alışıqlar. Məqsəd istehsal olunan məhsulları daxili bazara yönəltməklə tələbatı ödəmək və xaricdən asılılığı aşağı salmaqdır.

Xəbər verdiyi kimi, avqustun 15-də Prezident İlham Əliyevin xeyir-duası ilə Pirallahı rayonuunda "Diamed Development Group" MMC fəaliyyətə başlamışdır. Xatırladaq ki, əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında bu gündə 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" və "Diamed Co" MMC-lər artıq işləyir. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dən çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, bu sənaye parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub. Daxili tələbatın ödənilməsində yerli

məhsulların əhəmiyyətli dərəcədə payı olduğunu nəzərə alaraq deyə bilərik ki, "Diamed Development Group" MMC əczaçılıqda sözünü deyə biləcək müəssisə olacaq.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan "Diamed" dərman zavodunda "Azərbaycan İnvestisiya Şirkəti"nin payı 20 faizdir. Müəssisəyə dövlət tərəfindən digər dəstək də verilib. Məsələn, müəssisə layihənin reallaşması üçün iqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan 6 milyon manat güzəştli kredit alıb. Digər bir dövlət dəstəyi çərçivəsində müəssisə iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.

Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz, Ringer, Ringer laktat, Qlükoza və s.) və müxtəlif həcmərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) damardaxili dərman məhsulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Bu da deməkdir ki, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

"Diamed" dərman zavodunda yaradılmış 100 iş yeri məşğulluğun təmin olunması yönündə ölkədə sosial siyasətin yerinə yetirilməsində xəbər verir. Bu, həm də əczaçılıq sonayesində yüksəkixtisaslı və peşəkar kadrlara qapılmanın əsas şərtlərindəndir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Ermənistan qarşısında vaxtın yaradığı

Avropa İttifaqının missiyası isə hayların təxribatlarına dəstək verir

Ermənistanın Laçın yolunda yük maşınlarını yığaraq humanitar fəlakət şousu ilə bərabər, qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması onların təxribatlarına hazırlaşdıklarını açıq-aydın göstərir.

Dünən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd etməsi və nəticədə diversiya qrupunun bir üzvünün yaralanmış vəziyyətdə hərblərini tərk etməsi saxlanılması da bunu təsdiqləyən real hadisələrdir.

Görünür odur ki, Ermənistan havadarlarına arxalanaaraq növbəti müharibə niyyətinə düşüb. Cənubi Qafqazda gərginliyin qalmasını maraqlı olan Qərbdə onlara bu istiqamətdə özləndirən dəstəyi göstərir.

Avropa İttifaqının mülki missiyasının ermənilərin müharibə hazırlıqları ilə bağlı həqiqətləri inkar etməsi də onların bu təxribatlarda iştirakını təsdiqləyir. Ermənistan isə unudur ki, cəmi 44 günə diz çökməyə məcbur olan Azərbaycanı indi 2020-ci ildəkindən daha güclüdü. İstənilən təxribatda, silahlı qarşıdurmada Azərbaycan Ordusu öz sözünü demək gücündədir.

Hayların məqsədi regionda gərginliyin qalmasıdır

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Ermənistan Azərbaycanı qarşı təxribatlarını davam etdirir və bu, kompleks komponentlərdən ibarətdir. Laçın yolunun girişində 21 yük maşınının saxlanması, onların Azərbaycanın icazəsi olmadan ərazimizə daxil edilməsi cəhdləri və bu məsələ ilə bağlı beynəlxalq instansiyalardan mövqe nümayiş etdirilməsi Ermənistan tərəfindən Azərbaycanı qarşı qeyri-qanuni mövqenin formalaşdırılması istiqamətində fəaliyyətinin artıq bir strategiya formasına salındığını göstərir. Bu strategiyanın həyata keçirilməsində beynəlxalq təşkilatların, Avropa-

nın sıra ölkələrinin də yaxından iştirakı açıq-aşkar görünməkdədir. Bir sıra instansiyalar Laçın yolunun açılmasının zərurətini vurğulasalar da, bu, məsələlərə təhrif olunmuş ikili standartlar siyasətindən yanaşılır. Azərbaycan Laçın yolunda nəzarətini gücləndirməklə ərazilərimizə Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qaçaqmalçılıq məhsullarının keçirilməsinin qarşısını alıb. Bununla yanaşı, Ermənistan mediasının da yazdığı kimi, BQXK-nin vasitəçiliyi ilə Laçın yolundan dinc məqsədlər üçün istifadə sərbəstdir.

Deputatın fikrincə, Laçın yolu ətrafında siyasi şounun yaradıldığı bütün əlamətləri ilə görünür: "Məqsəd Azərbaycan və Ermənistan arasında açıq məsələlərin saxlanması, həmçinin yekun sülh sazişinin imzalanmasını ləngitməkdir. Ermənistan indiki ağır məğlub durumunda Azərbaycanla sülh sazişi imzalamada yayınır, çünki müxalif qüvvələrin müdafiə Paşinyanı devirəcəklər. Onun hakimiyyətdə qalmasını istəyən Qərb dairələri də ona dəstək üçün təxribatların içində yer alırlar. Məsələn, avqustun 16-da Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Laçın yolu ətrafında vəziyyət müzakirə olundu. Ermənistanın müraciətindən cəmi 5 gün sonra məsələyə baxıldı. Yəni BMT Təhlükəsizlik Şurasının operativliyinin özü də çox ciddi suallar doğurur".

Deputat Azərbaycanın BMT TŞ-nin qərəzli mövqeyi ilə 2020-ci ilin payızında torpaqlarını erməni işğalından azad edən zaman da rastlaşdığını xatırladaraq bildirib ki, BMT TŞ-nin qətnaməsini Azərbaycan öz gücü ilə təmin edib, amma BMT buna qarşı çıxır. Burada aşkar paradoks vəziyyət yaranıb. Bu da bir daha aydın göstərir ki, BMT də daxil olmaqla, bezi beynəlxalq



təşkilatlar Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər. Onlar Ermənistanı alət kimi istifadə edərək Cənubi Qafqazda özlərinin geosiyasi ambisiyalarını həyata keçirməyə çalışırlar.

Ermənistanın Laçın yolu ətrafında silahlı qüvvələrinin cəmləndirməyə başladığını vurğulayan E.Mirbəşiroğlu deyib ki, Azərbaycan tərəfi bunu aydın müşahidə edir. Buna baxmayaraq, Avropa İttifaqının mülki missiyası Ermənistanın əraziyə silahlı qüvvələr topladığını qətiyyətlə inkar edir. Bu da aydın şəkildə göstərir ki, Aİ missiyasının da başlıca məqsədi Ermənistanın təxribatlarına dəstək verməkdir: "Azərbaycan Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin çatdırılması, bununla yanaşı, əlavə marşrutlar da təklif edir. Azərbaycan bu təklifi haqqında heç kim danışmır, yalnız, guya, Laçın yolunu bağlamaqla ermənilərin blokada vəziyyətinə salındığını vurğulanır. Əgər məsələ ermənilərə humanitar yüklərin daşınması ilə bağlıdırsa, nəyə görə Azərbaycanın təklifi dəyərləndirilmir? Deməli, məsələyə qərəzli yanaşma göz önündədir. Bunun üçün çox da diqqət olmağa ehtiyac yoxdur. Hər şeyi o qədər açıq və həyasızcasına edirlər ki, bunu rahatlıqla müəyyən etməyə mümkündür".

Deputat hesab edir ki, kompleks təxribatların məqsədi iki ölkə arasında yekun sülh sazişinin imzalanmaması və regionda gərginliyin qalmasıdır. "Nə ABŞ-nin, nə də Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına səmimi istəkləri var. Onlar Cənubi Qafqaz regionunu da Rusiya ilə münasibətlərin aydınlaşdırılması

mevyanına çevirməyə çalışırlar. Bu da bütövlükdə region üçün olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan döfərləri Azərbaycan ərazisində BMT missiyasının göndərilməsi təklifi ilə çıxış edib. Yəni bu o deməkdir ki, Ermənistan regionda açıq qarşıdurma vəziyyətinin yaradılmasını şərtləndirəcək təşəbbüslərlə çıxış edir. Bütün bunlar onu göstərir ki, Qərblə Ermənistan vahid komanda halında Cənubi Qafqazda gərginliyin daha da artmasında maraqlıdırlar və bunun üçün Azərbaycanla sülh sazişinin imzalanmasını qeyri-müəyyən vaxta qədər gecikdirməyə çalışırlar".

E.Mirbəşiroğlu bildirib ki, həmin dairələr iki ölkə arasında münasibətlərdə Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı açıq məsələlərin qalması üçün özlərindən gələnə edirlər. Bu isə gələcəkdə gərginliyin qeyri-müəyyən müddətə qalmasını şərtləndirir. Amma Azərbaycan bu məsələdə olduqca təmkinli və qətiyyətlidir. Doğru bildiyi addımları inamla atır. Təhlükəsizliyimizə mövcud olan təhdidlərin aradan qaldırılması istiqamətində ləzimi addımları atır.

Sülhə mane olan siyasi oyun

Milli Məclisin deputatı Kamil Əliyeva qeyd edib ki, Ermənistan rəhbərliyinin Azərbaycanı qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar daha da artır. Bu, həm siyasi, həm də hərbi sahədə özünü büruzə verir. Ermənistanın baş naziri Paşinyan hələ də ikiüzlü, riyakar siyasət yürütməkdə davam edir: "O, sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını desə

de, əməldə tam əks-mövqe nümayiş etdirir. Ermənistan tərəfindən Qarabağa Laçın yolu vasitəsilə orada yaşayan ermənilərin, guya, blokada qalması səbəbindən humanitar yardım adı altında avtomobil karvanının göndərilməsi dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi fikirlərin formalaşdırılmasına xidmət edir".

Deputatın sözlərinə görə, Azərbaycan döfərləri Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Lakin ermənilər qəsdən bu yolu da imtina edirlər. Laçın yolunda Azərbaycan dövləti tərəfindən qurulmuş nəzarət-buraxılış məntəqəsi açıqdır və bu günə qədər iki mindən çox mülki erməni bu yoldan istifadə edərək İrəvana gedərək geri qayıdıb.

K.Əliyeva vurğulayıb ki, son günlər Ermənistan ordusunun sərhəddə, eləcə də Qarabağda yerləşən qeyri-qanuni hərbi birləşmələrinin mövqelərini atəşə tutması intensivləşib. Ermənistan rəhbərliyi Qarabağdakı separatçıları silah-sursatla təmin edir. Onların Qarabağa hərbi texnikalarını yerləşdirməsi və sənədlər qazması Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə həyata keçirilir. Ruslar buna göz yumurlar.

Ermənistanın Qarabağda yaşayan hayların "blokada"da qalması və orada "humanitar fəlakət" yaranması barədə BMT Təhlükəsizlik Şurasına müraciət etdiyini xatırladan deputat bildirib ki, bu, bezi Qərb dövlətlərinin, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın vasitəsilə Azərbaycana qarşı təzyiç göstərmək cəhdidir: "Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin öhdəsinə qaynaq vasitəsinə çevrilib. Ermənistanın təxribat xarakterli hərəkətləri bölgədə gərginlik və sülh prosesinə maneələr yaratması üçün siyasi oyundur. Bütün bunlara baxmayaraq, Qarabağdakı separatçılar törətdikləri qanunsuz hərəkətlərinə görə ləyqli cavablarını alacaqlar".

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Kəlbəcərdə dövlət sərhədimizi pozan erməni təxribat-diversiya qrupuna qarşı cinayət işi başlanıb

Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədini Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da saat 11 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən keçərək Azərbaycanın ərazi bütövlüyünü ziddinə qoraraq qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanla-

rın həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Kəlbəcər rayonunun İstisna kəndi ərazisində yerləşən "N" saylı hərbi hissənin hərbi qulluqlarına odlu silahla atəşlər açmaqla onlara qarşı zor təbiiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və dö-

yüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor təbiiq etməklə milli düşmənçiliyin salınmasına aşkar şübhə yənlən hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor təbiiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq tədbirləri davam edir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat verilməsi təmin ediləcək.

XİN: "Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan çəkinməyə çağırırıq"

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də, Ermənistanın bu növbəti təxribatının qarşısı alınmış və diversiya qrupunun bir üzvü saxlanılıb.

Ermənistan bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsinə manipulya-

siya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirməyə əvəzinə özünə göndürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir", - deyərək bəyanatda qeyd olunub.

Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir

Avqustun 16-sı saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdü Voskanyan Qaıq Aşotoviç olduğu ehtimal edilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkarlandı. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.



Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni antiterror əməliyyatını şərtləndirir

"Ötən həftə qondarma rejimin rəhbəri Araik Arutyunyan çıxış edərək Qarabağda öz müqəddəratını təyinetmə niyyətlərindən imtina etməyəcəklərini, lazım gələrsə savaşaçalarını bəyan etdi. Beləliklə, Azərbaycanın həyata keçirdiyi reintegrasiya siyasətinə qarşı çıxan xunta rejiminin rəhbəri öz taleyini müəyyənləşdirdi - o, terrorçu dəstəbaşdır və gec-tez öz layiqli cəzasını alacaq. Bu əsnada Ermənistan 2020-ci ildən bəri inkişaf etdirilməyə çalışılan sülh prosesindən uzaqlaşma meylləri seziilir. 2022-ci ilin oktyabrında Praqada və Soçidə, 2023-cü ilin iyulunda Brüsselə Qarabağ Azərbaycanın ərazi vahidi sayan Nikol Paşinyan bu gün dövlətimizin qanuni və legitim olaraq təsis etdiyi Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin təsisinə qarşı çıxaraq, "davam edən blokada" ilə bağlı əsassız iddialar səsləndirərək Qarabağda separatizmi silah təchizatı ilə dəstəkləyib sülh və reintegrasiya prosesinə zərbə vurur".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

Araik Arutyunyanın açıqlamasından sonra Ermənistanın Laçın dəhlizi istiqamətində silahlı yürüş şousunun baş tutduğunu deyən Ş.Cəlilzadə bildirib: "Hazırda Ermənistan Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin ləğvi və yolun açılması tələbini (halbuki Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə sivilərin daşınması üçün açıqdır) BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxaracağı anonsunu verib. Bir ehtimal odur ki, belə bir mü-

zakirə baş tutmayacaq, bəs olarsa nə baş verə bilər? Ermənistan hazırda beynəlxalq dəstək qazanmaq üçün siyasi danışıqlar aparır. Azərbaycana bu mövzuda əsas dəstək Türkiyədən gəldi. Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin təsisini Azərbaycanın suveren, legitim haqqı adlandırdı. Həmçinin Ermənistan sülh prosesinə sadiq qalmamağa çağırır. Təəssüf ki, biz bənzər mövqeyi bir çox dövlətlər və təşkilatlardan görmürük.

Yəqin ki, BMT TŞ-də müzakirə baş tutarsa, avqustun 2-də BMT Baş Katibliyinin sözcüsünün dediklərinə bənzər

açıqlamalar veriləcək: "2023-cü il 22 fevral tarixli Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyə çağırırıq". Məhkəmə qərarında Laçın dəhlizi üzrə insanların, sivil nəqliyyat vasitələrinin və yüklərin maneəsiz daşınması tələbi irəli sürülmüşdü. Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin ləğvi tələbindən isə söhbət gedə bilməz. Çünki Laçın Azərbaycanın suveren ərazisidir. BMT TŞ tərəfindən burada təsis edilən postun ləğvi tələbi tamamilə qeyri-hüquqi, qanunsuz olar və beynəlxalq hüququn tapdalanması, yerlə bir edilməsi anlamına gəlir. Bu mövzuda beynəlxalq dəstəyi çəxaltmaq üçün diplomatik kanallar vasitəsilə kommunikasiyalar artırılmalı, dünya ictimaiyyətinin diqqətinə bənzər hadisələr - presedentlər çatdırılmalıdır.

Ukrayna-Rusiya savaşında Qərbin Ukraynaya dəstəklədiyini xatırladan STM-in baş məsləhətçisi deyib: "Eyni zamanda Ukraynanın Kırım körpüsünü vurmağını, Kırımda 3 milyonədək əhəlinin blokadaya alınması ehtimalını normal qarşılayır. Nəticə olaraq, ikili standartlara qət verilməməsi tələb olmaq dünya ictimaiyyəti qarşısında

qaldırılmalıdır. İndiki şərətdə nə eodə bilirik? Birincisi, Ağdam-Xankəndi yoluna humanitar konvoylar göndərərək şouya eyni tərdə cavab verə bilərik. Biz öz sakinlərimizi (yəni erməni əsillili Azərbaycan vətəndaşlarını) darda qoymaq mesajı verilməklə, Ermənistanın saxta "soyqırım siyasəti" iddialarına cavab vermiş olarıq. Həqiqi soyqırımın 1989-1994, 2020-ci illərdə yaşanan real faktları beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıla bilər. İkincisi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın hüquqi qüvvəsini itirməsinə dair prozedur başlandı bilər. 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət müddəti bitəcəyi üçün yeni sənədə ehtiyac olacaq. İndidən isə yeni mətn razılaşdırıla bilər. Bundan sonra Laçın dövlət sərhəd-buraxılış məntəqəsi sivilərin keçidi üçün daim fəaliyyətə olacaq, iqtisadi yığılşmalar üçün isə alternativ Azərbaycan tərəfindən artıq səsləndirilən - Ağdam-Xankəndi yolu. Ermənistanın isə Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törətməsi yeni antiterror əməliyyatını şərtləndirir".

İcma: "Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına təhqirdir"

Fransanın Xarici İşlər Nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla avqustun 15-də telefon danışığını məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.

Bu fikirlər Qərbi Azərbaycanın İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistanın bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlı qətl etməsinə, Azərbaycan ərazisində 20 faizini işğal edib oradakı 900-ə yaxın yaşayış məskəninə viran qoymasında, mil-

yondan artıq mina döşəyərkən oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətlən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürürək, Ağdamdan gedən yolu bağlamaları və Ermənistan

tana birbaşa, nəzarətsiz yol tələb etmələri şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.

Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.

"Biz Fransanı Azərbaycanın orazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq", - deyərək icmanın bəyanatında vurğulanıb.

"Böyük qayıdış" proqramı sürətlə icra olunur

Daha 65 laçınlının yurd həsrəti sona çatıb

Hər ötən gün gözəlləşən Laçın diyarı doğma sakinlərini qarşılaşmağa davam edir. Avqustun 16-da Böyük qayıdışın Laçına 12-ci köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açdı.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 65 nəfər laçınlının yurd həsrəti sona çatıb.

Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdiyi Laçın gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadığı, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.



18 ailə Laçında öz evinin açarını təhvil alıb

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır. Azad Laçın bu gün daha 18 ailəyə qucaq açdı. Laçına çatan növbəti ailələr də öz evinin açarlarını sevinc hissləri ilə təhvil alıblar.

AZƏRTAC xəbər verir ki, avqustun 16-da Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park 3" yaşayış kompleksin-



dən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıblar. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları

teqdim edilib. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadığı, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul edilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sənəddə türkdillil dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fəvqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb.

Həmçinin yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdə keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub. Baş katib Kubançbek Ömürəliyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının gələn il Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib.



sahəsində birgə sərbəkinin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.

Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra

tekliflər daxil olub. Baş katib Kubançbek Ömürəliyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının gələn il Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib.

BMTM: "Okamponun birtərəfli hesabatı BMT TŞ-nin iclasından əvvəl digər dövlətlərin dəstəyini qazanmaq üçün uydurulub"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Beynəlxalq Kriminal Məhkəmənin keçmiş prokuroru Luis Moreno Okamponun "2023-cü ildə ermənilərə qarşı törədilmiş soyqırım" adlı qondarma "ekspert rəyi"ni cavab olaraq ingilis dilində "Luis Moreno Okamponun Qarabağla bağlı qərəzli rəyi: Siyasi məqsədlər üçün Soyqırımı Konvensiyasından sui-istifadə" adlı təhlil hazırlayıb.

AZƏRTAC xəbər verir ki, təhlilə əsasən, bəzi beynəlxalq media təşkilatlarının faktı araşdırmadan rəyə istinad etməsi vəziyyətdə dair həqiqətin əksinə mənzərənin yaranmasına yol açır. Okampo rəyində qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Laçın yolunun "blokada"sı və ərzaq, tibbi ləvazimatların və digər vacib avadanlıqlara çıxışın qadağan edilməsi Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına dair Konvensiyanın ikinci maddəsinə əsasən soyqırımı kimi qəbul edilməlidir. O, xüsusilə 2-ci maddənin "qrupun qismən və ya tamamilə fiziki məhvi məqsədilə həyat tərzinə bilərəkdən təsir etmə" bəndinə istinad edir. Bildirilir ki, bu kontekstə bu mətn hüquqi rəy deyil, cənab Okamponun ermənipərəst siyasi vəkililiyi və ya müşavirlik mövqeyidir. Əsas hüquqi məsələlərin yarımqıç müzakirəsi ilə yanaşı, müəllif analoji müqayisələr aparır, "Rusiyanın geosiyasi maraqları", "Ukrayna müharibəsi" kimi ifadə etməklə "2025-ci ilə qədər mübahisəli ərazi iddialarının institusional həlli"ni tapır və hətta Avropa İttifaqı və ABŞ-yə Azərbaycanın xarici siyasəti və qərarlarına təsir etmək üçün klassik diplomatik alətlərdən necə istifadəyə dair tövsiyələr verir.

Qeyd olunur ki, 2023-cü il aprelin 23-də Azərbaycan "Laçın" dövlət sərhədindən keçid məntəqəsini qurmaqla Ermənistanla arasında sərhəd nəzarətini tam bərpa edib və Rusiya sülhməramlı qüvvələri daxil olmaqla insan və nəqliyyat vasitələrinin nəzarətinə başlanılıb. "Ermənistan bu addımı "blokada" adlandırsa da, Azərbaycan bunun adı sərhəd nəzarəti olduğunu bəyan edib. O vaxtdan bu yana ermənilər Qarabağa Azərbaycan ərazisi kimi daxil olur və çıxır, pasport və yük qeydiyyatından sonra şəxsi və ya biznes məqsədilə yükləri daşıya bilir", - deyər təhlilə bildirilir.

Əlavə olunur ki, iyulun 15-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüssel formatında görüş baş tutub və tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar yardımlarının daşınması üçün Ağdam yolu da daxil olmaqla, Laçın yoluna alternativ yolları müzakirə ediblər.

Ekspert rəylərində ekspertiza materiallarından əlavə ekspertin etibarlılığı da ən əsas prinsipdir: "Fakt budur ki, Okamponun etibarlılığı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ofisində olarkən və getdikdən sonra uzun müddətli sual altında idi. Məsələn, Avropa İstintaq Əməkdaşlığı Təşkilatının araşdırması göstərdi ki, Okampo Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə baş prokuror vəzifəsində çalışarkən dünyanın ən məşhur vergi sığınacaqlarında yerləşən çoxsaylı oşqor şirkətlərini idarə edib. Bu, BCM-in Nizammənsinin tələblərinin açıq şəkildə pozulması deməkdir. "Spiegel" in araşdırmasına əsasən isə Okampo bir çox oşqor hesablar vasitəsilə Liviyada cinayətkar milyardlərdən

məbləği açıqlanmayan milyonlarla vəsait alıb. Sonda Okamponun BCM-in ideyalarına və ruhuna xəyanət etdiyi qənaətinə gəlinib.

Okampo iddia edir ki, bu yazı üçün Dağlıq Qarabağın qondarma "lideri" Arak Aratyunyanın tapşırığı alıb. "Qeyd etmək yerinə düşər ki, A.Aratyunyan beynəlxalq hərbi cinayətkardır və Azərbaycanın ona qarşı cinayət ittihamları var. O, Qarabağda qanunsuz rejimə rəhbərlik etməklə yanaşı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə edilən ballistik raket hücumuna görə məsuliyyət daşıyır.

Bildirilir ki, Okamponun Ermənistan hökuməti ilə əlaqələri heç bir şübhə doğurmur. 2010-cu ildə o, Xocalı qətləminin təşkilatçılarından biri olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb: "Okamponun faktlara və qanunlara "mətbəxə çanağı" yanaşması Ermənistanın işini heç də irəli aparmır. Əksinə, məlum oldu ki, bu siyasi məzmunlu rəy bir sıra əsas dövlətlərin BMT Təhlükəsizlik Şurasının 2023-cü il avqustun 16-na təyin edilmiş fəvqəladə iclasına dəstəyini gücləndirmək məqsədi daşıyır. Ermənistan Soyqırımı Konvensiyasına əsasən Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı iddia irəli sürməsi belə ciddi iddiaları təsdiq edəcək heç bir sübutun olmadığını göstərir. Ermənistan hökuməti belə bir sübut təqdim etməyib, çünki o, mövcud deyil. Bundan əlavə, Okamponun "şübhəli reputasiyası" və Azərbaycana qarşı qərəzli mühakimə, rəyde hüquqi və faktiki nöqsanların olması beynəlxalq təşkilatların, media qurumlarının və məhkəmə orqanlarının istifadə etməzdən öncə ciddi yoxlamasını tələb edir".

Azərbaycan diaspor təşkilatları və koordinasiya şuraları bəyanat yayıblar

Xarici ölkələrdə fəaliyyət göstərən 15 koordinasiya şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatları Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyətə və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat imzalamışdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci

ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Ermənistanın revanşist əhvali-ruhiyyəli qüvvələr və dünyadakı erməni diasporu bölgədə dayanıqlı sülhə nail olmaq məsələsini çətinləşdirirlər.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini, Ermənistan silahlı qüvvələri tərəfindən döşənməmiş minalar nəcicəsinə endiyəkdə Azərbaycanın

300-dən çox günahsız mülti vətəndaşının və hərbiçisinin öldürüldüyü və yaralandığı bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.

Azərbaycanın yeganə tələbinin öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumaq olduğu və bu tələbin beynəlxalq hüquq normalarına tam uyğun gəldiyi, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma işləri

Qanunsuz erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyət uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Müdafiə Nazirliyi: "Mövqelərimiz atəşə tutulub"

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib

ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

◆ ◆ ◆

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun

Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

AZƏRTAC

ABŞ-nin məşhur radio verilişində Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə məlumat verilib

Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov ABŞ-nin məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" radio verilişinə Azərbaycan və Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə müsahibə verib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri, "yaşıl enerji" layihələri, ekosistemin bərpası, məcburi köçkünlərin qayıdışı barədə məlumat verilib. Azərbaycan və Ermənistan arasında mü-

nasibətlərin normalaşması üçün hazırda tarixi bir fürsətin mövcud olduğu qeyd edilib.

Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bəyanatın səndirilməsinə baxmayaraq, Ermənistan tərəfinin bunu əməldə nümayiş etdirmədiyini bildirilib, hətə Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələrinin olduğu diqqətə çatdırılıb.

Səfir Ermənistan tərəfinin "soyqırımı" məflumundan sui-istifadə etdiyini və Qarabağda "humanitar böhran" yaşanması ilə bağlı sünü görüntü yaratdığını bildirib. Əslində isə Azərbaycanın humanitar yardım

təklifindən ermənilərin imtina etdiyi diqqətə çatdırılıb. Azərbaycanın ümumi Qafqaz regionunun inkişafı üçün sülhün və inqiyasın tərəfdarı olduğu diqqətə çatdırılıb.

Müsahibədə həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi barədə məlumat verilib. Böyük Britaniyanın və digər tərəfləş ölkələrin ərazilərini minaların təmizlənməsində göstərdikləri dəstək vurğulanıb. Azərbaycan tərəfindən həmçinin ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya humanitar yardım göstərdiyi qeyd edilib.

Müsahibə ilə ətraflı şəkildə bu linkə keçid edərək tanış olmaq mümkündür.

Professor Ədalət HƏSƏNOV: "Xankəndi şəhər sakininin, guya, acından ölməsi barədə iddialar tibbi biliklərə əsaslanmır"

Yalan danışmaqda, şər-böhtan atmaqda, məzlum donuna bürünərək ön qanlı cinayətlər törətməkdə bənzərsiz istedadla malik olan ermənilər bu günlərdə Azərbaycana qarşı çirkin itihamlarla dolu yeni qaraxma kampaniyasına başlayıblar.

Cənubi Qafqaza ayaq açdıqları gündən onlara qucaq açmış, çörək vermiş, əl tutmuş Azərbaycan xalqına qarşı olmanın cinayətlər, soyqırımları törədən ermənilər indi də guya Qarabağda "humanitar fəlakət" və "aclıq" səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşdiklərini dünya ictimaiyyətinə yeritməyə çalışırlar. İş o yerə çatıb ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "ombudsmanı" X (twitter) sosial şəbəkəsində, digər erməni media və sosial şəbəkə səhifələrində Xankəndi şəhər sakini, 1983-cü il təvəllüdü K.Hovhannisyanın guya uzun müddət qida qəbul etməməsi səbəbindən ölümü barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Ermənilər bu barədə həyasızlıqla səsləndirdikləri sərəmsə fikirlərlə özlərini dünyanın gözü qarşısında gültünc vəziyyətə qoyurlar.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov ermənilərin bu iddialarının əsassız olduğunu tutarlı arqumentlərlə sübuta yetirir. AZƏRTAC professor Ə.Həsənovun qeydlərini təqdim edir.

Bu yalan və uydurma məlumatlarla bağlı bildirmək istədiyim ki, əvvəlcə şübhəli zaman meyitin üzərində və ya yan-



na miqyas qoyulmadığı üçün şübhəli hansı tarixdə, hansı ölkədə və şəhərdə çökilməsi müəyyən deyil. Şübhəli autopsiya məsələsində uzadılmış kişi cinsli şəxsin gövdəsinin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarını yaprılmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölümünin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarını yaprılmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölümünin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarını yaprılmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölümünin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarını yaprılmış vəziyyətdədir.

Bundan başqa, döz qəfəsinin ön sol tərəfində ürək proyeksiyasında reanimasiya tədbiri nəticəsində iki ədəd ovalşəkilli defibrilyasiya izləri görünür. Bu da o deməkdir ki, həmin şəxs nə evdə, nə də küçədə ölməyib, o, xəstəxananın reanimasiya şöbəsində ölüb və xəstəyə reanimasiya şöbəsində reanimasiya tədbirləri görülüb.

Yalnız fotosəklə əsasən, hətta meyitin eyni xarici müayinəsinə əsasən belə,

onun ölüm səbəbi barədə fikir yürütmək mümkün deyil. Bu, reallıqdan və peşəkardıqdan çox uzaq absurd fikirdir. Yalnız xarici görünüşü və xarici müayinəyə görə meyitdə "acından ölüm" diaqnozunu qoyması bizdə dorin təəssüf və təəccüb hissi doğurur.

Fotosəklərdə görünüş əslində heç kaxeksiya (üzülmə) da deyil. Sadəcə, ariqlanmış bir şəxsə məxsus bədən quruluşudur. Belə bədən quruluşuna nənki meyitdə, hətta canlı və sağlam şəxslərdə də rast gəlmək mümkündür.

Bu cür görünüş alimantar kaxeksiyadan daha çox həyatımızda və gündəlik praktikada narkotik aludəçiləri arasında, səfil həyat tərzi keçirən xroniki alkoqolizm xəstələrində, xərçəng və digər bədxassəli onkoloji xəstələrdə (xərçəng kaxeksiyası), QİCS xəstələrində (HİV-infeksiya), xroniki sepsis, vərəm, serebral ifliclər, xroniki mədə-bağırsağ xəstəlikləri (kolitlər, entero-kolitlər, mədənin, yaxud onikibarmaq bağırsağın xroniki xora xəstəliyi və s.) və digər ciddi xəstəliklər zamanı rast gəlinir.

Xroniki qida açlığı ilə əlaqədar insanın üzv və toxumalarında dəyişikliklər baş verir və buna "Alimantar mənşəli kaxeksiya" deyilir. Alimantar kaxeksiya zamanı dərinin rəngi bozuntul-bürünc rəngə çalır, şəkildəki kimi belə ağ və toz olmur. Alimantar kaxeksiya diaqnozu fotoşəkil və meyitin xarici görünüşü ilə müəyyən edilə bilər. Bildiririk ki, yayılan məlumatlar heç bir tibbi biliklərə əsaslanmayan iddialardır.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışsı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azər mətbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırq qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladlarının Almaniyada yay məktəbi davam edir



"ASAN xidmət" in və "YAŞAT" Fondunun birgə təşkilatçılığı, "NEQSOL Holding" in və "Bakcell" in dəstəyi ilə şəhidlərin övladları üçün Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumatına görə, düşürgənin 2-ci və 3-cü günləri iştirak

çılar Yohan Volfqan fon Höte adına Frankfurt Universitetində proqrama uyğun olaraq 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Gün uşaqların şəhərin ən böyük öylənçə mərkəzində keçən rəngarəng anları ilə yekunlaşıb.

Növbəti gün proqrama uyğun olaraq keçirilən dərslər saatları ilə başlayıb, daha sonra uşaqlar üçün şəhər ekskursiyası ilə davam edib. Gənclər Stadel İncəsənət İnstitutunu ziyarət ediblər.

Doqquzuncu sinif buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfər

şəhid övladının yay məktəbində iştirakı "NEQSOL Holding" və "YAŞAT" Fondu arasında bu il imzalanmış anlaşma memorandumuna əsasən həyata keçirilir.

Media dəstəyi: ASAN Radio "YAŞAT" Fondu tərəfindən şəhidlərin övladları üçün mütəmadi olaraq belə layihələr həyata keçirir. Məqsəd onların dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində sünü maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalamba.



AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

DGK-nin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayilovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşən Abdullayev və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaş məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin

gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsə 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkarlanaraq götürülüb.

Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayilov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifəli şəxslərin sui-istifadəsi), 311.3.3-cü (külli miqdarda rüşvət alma), Elşən Abdullayev və Ədalət Quliyev isə 32.5-ci, 308.2-ci, 32.5-ci, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifəli şəxslərin sui-istifadəsi) maddələrinə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrinə və təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsində müəyyən edilən məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsində müəyyən edilən məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.

Arabir yağış yağacaq

Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normaldan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gün-



düz 30-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgoh, Züqulbada 26-27° isti, cənub çimərliklərində - Türkan, Höv-

san, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı ehtimalıdır.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ailəsi ilə birlikdə Nəbiyevlər ailəsinə əzizləri

AKİF NƏBİYEVİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzayev və "Azərnerji" ASC-nin kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin general-leytenantı İslam Ələkbərova qardaşı

İSMAYIL ƏLƏKBƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin general-leytenantı İslam Ələkbərova qardaşı

İSMAYIL ƏLƏKBƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi iş adamı

AKİF MUSA OĞLU NƏBİYEVİN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şahin Məmmədova oğlu

RUSLANIN

faciəli vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin general-leytenantı İslam Ələkbərova əzizi

İSMAYIL ƏLƏKBƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin general-leytenantı İslam Ələkbərova əzizi

İSMAYIL ƏLƏKBƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi və kollektivi iş yoldaşları Mələk Mahmudovaya atası

İSMAYIL MAHMUDOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

TuranBank ASC-nin rəhbərliyi və kollektivi bankın Audit Komitəsinin üzvü Fəmil Nəbiyevə atası

AKİF NƏBİYEVİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verirlər.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai otaqlar şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5448
Sifariş 2057

Qiyəti 40 qəpik